



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
Q Ə R A R

№ 11/4

Bakı şəhəri

11 oktyabr 2017-ci il

Azərbaycan Gənc Alimlərinin
I Qurultayının keçirilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün lazımi şəraitin yaradılması, onların fəaliyyət enerjilərinin milli maraqlar istiqamətinə yönəldilməsi dövlət siyasətinin əsas amillərindəndir. Həmin siyasətə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında da intellektual gəncliyin hərtərəfli inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hazırda elm və təhsilin inteqrasiyası, gənc alimlərin xarici elmi mərkəzlərdə təhsilinin təmin edilməsi, onların yüksəkixtisaslı kadr kimi yetişməsi istiqamətində Akademiyada kompleks tədbirlər həyata keçirilməkdədir.

Bütün bunlarla yanaşı, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyətinin koordinasiyası, onların daha mütəşəkkil səviyyədə sosiallaşmasının təmin edilməsi, gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi, yaradıcı potensiallarının artırılması və elmi missiyalarının müəyyənləşdirilməsi, eyni zamanda gənc alimlərin sosial problemlərinin aradan qaldırılması istiqamətində həyata keçirilməsi zəruri olan bir sıra vəzifələr vardır. İntellektual gəncliklə bağlı müvafiq fəaliyyət proqramını müəyyənləşdirmək və qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi məqsədəuyğundur. Bununla əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRAR ALIR:**

1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15 dekabr 2017-ci il tarixində Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilsin.
2. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi üzrə məsul şəxs müəyyən edilsin.

3. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılsın:
 - 3.1. Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi üzrə iki gün ərzində işçi qrupu formalaşdırılsın;
 - 3.2. Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsindən irəli gələn digər məsələlər həll edilsin.
4. AMEA-nın elmi tədqiqat müəssisələrinin direktorlarına və AMEA Gənc Alim və Mütəxəssislər Şurasına (fizika üzrə fəlsəfə doktoru Famin Salmanov) tapşırılsın ki, Qurultayın keçirilməsi ilə bağlı məsələlər institutların Elmi şuraları və Gənc Alim və Mütəxəssislər Şuraları ilə birlikdə olan iclaslarında geniş müzakirə edilsin, müvafiq rəy və təkliflər 01 noyabr 2017-ci il tarixinədək Qurultayın keçirilməsi üzrə Təşkilat komitəsinə təqdim edilsin.
5. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılsın ki, Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi ilə bağlı İKT təminatı həyata keçirilsin.
6. AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevə və AMEA Rəyasət Heyəti aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyevə tapşırılsın ki, Qurultayın keçirilməsindən irəli gələn texniki, təşkilati və maliyyə məsələlərinin həlli təmin edilsin.
7. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliquliyev

